

Lənkəran Dövlət Universiteti üzrə

ƏMR

№ 4/66

Lənkəran şəhəri

09 dekabr 2016-cı il

2016/2017-ci tədris ilində doktorantura və dissertanturaya qəbul haqqında

Azərbaycan Respublikasının ali təhsil müəssisələri və elmi təşkilatların 2016-cı il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları'nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 18 noyabr tarixli 601 s nömrəli sərəncamını, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramovun 24.11.2016-cı il 02-11-8623/11 nömrəli məktubunu əsas götürərək Lənkəran Dövlət Universitetində doktorantura və dissertanturaya qəbulu təmin etmək məqsədi ilə

əmr edirəm:

1. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 18 noyabr tarixli 601 s nömrəli sərəncamı ilə Lənkəran Dövlət Universiteti üçün təsdiq edilən plan üzrə qəbul aparılsın (plan əmrə əlavə olunur).

2. Qəbulun aparılmasını təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Qəbul Komissiyası yaradılsın:

2.1. prof. Natiq İbrahimov, rektor vəzifəsini icra edən, sədr;

2.2. prof. Yədulla Ağazadə - elmi işlər üzrə prorektor vəzifəsini icra edən, sədr müavini;

2.3. dos. Mikayıl Məhərrəmov – rektorun müşaviri, üzv;

2.4. dos. İdrak Əsgərov – TTTM-nin direktoru, üzv;

2.5. b/m. Zaur Məmmədov – EBƏŞ-nin müdiri, üzv;

2.6. Elvin Əliyev – Elmi katib, üzv;

2.7. Nurlanə İsmayilzadə - magistratura və doktorantura üzrə mütəxəssis, üzv.

3. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 02 dekabr - 12 dekabr 2016-cı il tarixlərində imtahanlar isə 20 dekabr, 26 dekabr, 29 dekabr 2016-cı il tarixlərində keçirilsin.

4. Bu əmrin 2-ci bəndi ilə yaradılmış Komissiyaya tapşırılsın:

4.1. Doktoranturaya və dissertanturaya sənəd qəbulunu təsdiq olunmuş əsasnaməyə uyğun aparsın;

4.2. Ödənişli əsaslarla daxil olacaq doktorant və dissertantlar üçün təhsil haqqına dair təklif hazırlayaraq Universitet Elmi Şurasının təsdiqinə versin.

5. Əmrin icrasına nəzarət elmi işlər üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadəyə tapşırılsın.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramovun 24.11.2016-cı il 02-11-8623/11 nömrəli məktubu, Elmi işlər üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadənin 09.12.2016-cı il tarixli təqdimatı.

Rektor vəzifəsini icra edən:

prof. Natiq İbrahimov

Lənkəran Dövlət Universiteti

ƏMR

№ 4/67

Lənkəran şəhəri

13 dekabr 2016-cı il

2016/2017-ci tədris ilində doktorantura və dissertanturaya qəbul imtahanları haqqında

Lənkəran Dövlət Universitetində doktorantura və dissertanturaya sənəd qəbulu ilə əlaqədar Respublika qəzetidə verilmiş 02.12.2016-cı il tarixli elana əsasən “2016/2017-ci tədris ilində doktorantura və dissertanturaya qəbul haqqında” əmr verilmiş və bunun əsasında Qəbul Komissiyası yaradılmışdır. Qəbul komissiyası təqdim olunan sənədləri araşdırmış, Əsasnaməyə uyğun olduğunu yoxlamış və sənəd təqdim edənlərin imtahana buraxılması haqqında müvafiq qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq

əmr edirəm:

1. Lənkəran Dövlət Universitetində doktorantura və dissertanturaya qəbul ilə əlaqədar aşağıdakı tərkibdə İmtahan Komissiyası yaradılsın:
 - 1.1 prof. Natiq İbrahimov – sədr;
 - 1.2 prof. Yədulla Ağazadə - sədr müavini;
 - 1.3 b/m. Zaur Məmmədov – katib;Diferensial tənliklər ixtisası üzrə:
 - 1.4. dos. Nahid Paşayev – sədr;
 - 1.5. dos. Ruslan Həmidov –üzv;
 - 1.6. riy.ü.f.d. Məmməd Muradov – üzv;Ekologiya ixtisası üzrə:
 - 1.7. akademik Məmməd Salmanov – sədr;
 - 1.8. dos. Rəşad Əliyev – üzv;
 - 1.9. dos. Sənan Əzizov –üzv;Vətən Tarixi ixtisası üzrə:
 - 1.10. dos. Əliağa Baxşiyev – sədr;
 - 1.11. dos. Fəxrəddin Hüseyn – üzv;
 - 1.12. tart.ü.f.d. Kamal Mahmudov – üzv;Sahə İqtisadiyyatı ixtisası üzrə:
 - 1.13. dos. Kamil Xəliqov –sədr;
 - 1.14. dos. Tofiq Paşayev – üzv;
 - 1.15. iq.ü.f.d. Natiq Mirzəyev – üzv;Xarici dil (İngilis dili) üzrə:
 - 1.16. dos. Kamran Kazımov – sədr;
 - 1.17. b/m. Haşım Əkbərov - üzv;
 - 1.18. b/m. Rafael Heydərov – üzv;Fəlsəfə üzrə:
 - 1.19. fəl.ü.f.d. Bilal Əlizadə. Bakı Dövlət Universitetinin dosenti - sədr;

- 1.20. b/m. Qabil əmənullayev – üzv;
1.21. İxtisaslar üzrə bütün komissiya sədrləri.
2. İmtahan Komissiyasına tapşırılsın:
2.1. İmtahanlarda iştirak edənlərin bilik səviyyəsinin düzgün qiymətləndirilməsinə ciddi nəzarət edib, rektorluğa müvafiq təkliflər versinlər;
2.2. İmtahanların gedişi ardıcıl surətdə yoxlanılsın, onların nəticələri Universitet Elmi Şuralarında müzakirə edilsin.
3. Qəbulun nəticələri və qəbul olunan şəxslər barədə hesabat 3 (üç) iş günü müddətində Təhsil Nazirliyinə təqdim edilsin.
4. Əmrin icrasına nəzarət elmi işlər üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadəyə tapşırılsın.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramovun 24.11.2016-cı il 02-11-8623/11 nömrəli məktubu, Elmi işlər üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadənin 13.12.2016-cı il tarixli təqdimatı.

Rektor vəzifəsini icra edən:

prof. Natiq İbrahimov